



AZƏRBAYCAN RESPUBLİKASI  
TƏHSİL NAZİRLİYİ

---

## **Auditin təşkili**



## Audit nədir? Auditin növləri

- **Audit** - təhsil müəssisələrinin fəaliyyətlərinin qüvvədə olan qanunvericiliyə uyğunluğunun müəyyən edilməsi məqsədilə müvafiq struktur vahidin apardığı yoxlama -nəzarət hərəkətləridir.
- **Auditin formaları :**
- yoxlama
- monitoring
- müşahidə-baxış





## Audit necə aparılır?

- Nazirliyin struktur vahidlərinin və tabeliyindəki müəssisələrin fəaliyyətinin mövcud normativ-hüquqi aktların, qayda və təlimatların tələblərinə uyğunluğu faktiki sənədlər əsasında müqayisə yolu ilə aparılır.

## Yoxlama ilə əhatə olunan təşkilat və müəssisə

- 7 təhsil şöbəsi
- 5 məktəbdənkənar müəssisə
- 74 ümumi təhsil müəssisəsi
- 1 ilk peşə-ixtisas təhsili müəssisəsi





## Yoxlama ilə görülmən tədbirlər

- 3 təhsil şöbəsinin müdiri tutduğı vəzifədən azad edilib, 4 təhsil şöbəsinin müdiri barəsində isə intizam tənbehi tədbiri görülmüb;
- Təhsil şöbəsinin 5 əməkdaşı, 3 məktəbdənkənar müəssisə və 32 ümumi təhsil müəssisəsinin direktoru tutduğı vəzifədən azad edilmişdir;
- Təhsil şöbəsinin 27 əməkdaşı və 38 orta məktəb direktoru barəsində digər intizam tənbehi tədbiri görülmüşdür;
- İlk peşə-ixtisas təhsili müəssisəsinin direktor əvəzi və baş mühasibi tutduğı vəzifədən azad edilmişdir;





## Əmlakın monitorinqi

### Əmlakın monitorinqi nədir?

- Nazirliyin struktur vahidlərinin və tabeliyindəki müəssisələrin balansında olan əsas vəsaitlərin və istifadəsində olan torpaqların mövcudluğuna və vəziyyətinə nəzarət hərəkətləridir.

### Əmlakın monitorinqi necə aparılır?

- Əmlakın monitorinqi - mühasibat sənədlərində əks olunmuş göstəricilərin faktiki vəziyyətlə müqayisəsi yolu ilə aparılır





## Əmlakın monitorinqi zamanı istifadə olunan əsas normativ sənədlər

- «Əmlakın və öhdəliklərin inventarizasiyası» Qaydaları
- Əsas vəsaitlərin müəssisələrin balansından silinməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 noyabr 2004-cü il tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar"a əsasən həyata keçirilir.